


International Women's Club of Baku (IWC -Baku)



Hello, IWC Baku Members!



Dear IWC Members,

It's been a very busy March month with the International Woman's Day last week. I hope you all enjoyed the day celebrating International Woman. Next week will be of course the Nowruz Celebrations, hope you all have a relaxing vacation either by taking in the local celebrations or escaping for a well deserved holiday.

Ötən həftə Beynəlxalq Qadınlar Günü ilə çox məşğul bir ay olmuşdur. Ümid edirəm ki, hamınız Beynəlxalq Qadınlar Günü qeyd etdilər. Gələcək həftə, əlbəttə, Novruz qeyd etmələri olacaq, ümumiyyətlə yerli tətilərlə yaxud yaxşı layiqli bir tətil üçün qaçaraq istirahətinizə rahatlıq verin.

On Feb 28th, we had a wonderful cooking class with lots of our members attending and really enjoying learning how to cook the fish dish and the King Plov. Thanks to so many who came out for this wonderful event.

28 Fevralda, üzvlərimizin çoxu ilə balıq yeməyi və Kral Plov bişirmək üçün necə

öyrənməkdən zövq alırıq. Bu gözəl hadisə üçün çıxdı ki, çox sayda sayəsində.

On March 4th, was our amazing IWC Baku Novruz Bazaar at the Landmark Rotunda. We are pleased to announce that the bazaar raised 10,125 AZN for our charities. Huge thanks to all the volunteers involved in the bazaar, the vendors who came to sell, and anyone who came to visit and purchase. It was a lovely atmosphere enjoyed by all. This will help us support our many local charities as explained below in the charity section.

Martin 4-də Landmark Rotunda-da bizim gözəl IWC Baku Novruz Bazarı idi. Çarşımız xeyriyyəçilərimiz üçün 10,125 AZN məbləğində qaldığını məmnuniyyətlə bildiririk. Çarşıya daxil olan bütün könüllülərə, satmağa gələn satıcılara və ziyarətə və satın almağa gələn hər kəsə böyük hörmət. Hər kəsin sevdii gözəl bir atmosfer idi. Bu, xeyriyyə bölməsində aşağıda göstərilən bir çox yerli xeyriyyə təşkilatımıza dəstək olmağa kömək edəcəkdir.

Today, we will be introducing IWC Ladies group trips hopefully, as explained in our evite sent out yesterday.

Bu gün, IWC Ladies qrupu səfərlərini ümid edirəm, dünən göndərilən evimizdə izah edildiyi kimi təqdim edəcəyik.

Tomorrow please join us for our IWC Novruz Lunch tomorrow! This will be a great celebration to have with all of you! Looking forward to seeing you all there!

Yarın sabah IWC Novruz Lunch üçün bizə qoşulun. Bu hamınızla birlikdə olmaq üçün böyük bir bayram olacaq! Hamınızı orada görməyi gözləyirik!

**Kind Regards,
IWC Baku Board**



Join Us

**Cost per Member: 40 AZN/
Non-member: 50 AZN**

IWC Baku Novruz Lunch

HOST: IWC Board 0552099276

WHEN: Tuesday, March 13 from 12:00 PM to 2:30 PM

WHERE: Art Garden Restaurant in the Old City 22 Asef Zeynalli Icheri Sheher, Baku

Please Contact Alison Best alkevbtest@gmail.com to register

Rena Ibrahimbekova, Prof. of University, will be speaking about an Azerbaijan Kelaqi, a 100% Handmade Silk Scarf done by traditional methods.



Our IWC BAKU Charities

Since our Novruz Bazaar did so well, we will be contacting all the representatives for the charity requests from each charity in the upcoming weeks and the IWC board will be voting on dispersement. We are so happy that both of our bazaars did so amazing this year, that we can continue to support our local charities. Thanks so much for all the donations, vendors & shoppers attending our bazaars, and of course the time & effort from all of our volunteers for our bazaars. Because of all of you involved we can **doing amazing charity work!**

Novruz Çarşısı'ndan çox yaxşı olduğumuz üçün, gələn həftələrdə xeyirxahlıq xeyriyyə müraciətləri üçün bütün nümayəndələri ilə əlaqə quracağıq və IWC heyəti dağılma mövzusunda səs verəcək. Hər iki bazarımızın bu il də möhtəşəm bir iş gördüyünə görə xoşbəxtik ki, yerli xeyriyyə təşkilatlarına dəstək olmağa davam edə bilərik. Çarşılarımıza qatılan bütün bağışlar, satıcılar və alıcılar üçün çox təşəkkür edirəm, əlbəttə ki, bizim çarşılarımızın bütün könüllülərindən vaxt və səylər. Bütün bunlara görə biz inanılmaz xeyir işi edə bilərik!

IWC Baku Charity Representatives

- **Elmira Tagiyera is our Charity Coordinator.** Elmira Tağıyera xeyriyyə koordinatorudur.
- **Representatives of our Various Charities include:** Müxtəlif Xeyriyyəçilərimizin nümayəndələri bunlardır:
 - Shuvulan Orphanage : Toma Mammadova
 - Shagani Orphanage: Raya
 - Romani Orphanage: Gulyara Muradova
 - Mashagi Orphanage: Aziza Guseynova
 - Down Syndrome Center: Elmira Tagiyera
 - Sisters of Charity: Elmira Tagiyera
 - Bouzovna Old Age Home: Elmira Ragimova
 - Mardakyan: Irada Valiyeva
 - Ganjlik Orphanage: Kama Asadova
 - Saray Orphanage: Ayten Nazarova
 - Special Board School for Bad Hearing: Nailya Rasulova

IWC Baku Activities



IWC Baku Cooking Club

On April 13th we will meet at 12pm for a cooking class at Senem Karimova's house in Bilgah Estate. Cost per member will be 10 AZN/per person for charity. Evite to follow later.

13 aprel tarixində Bilgəh Əmlakında Senem Kərimovanın evində yemək sinfi üçün 12-də görüşəcəyik. Bir nəfərin xərcləri xeyriyyə üçün hər nəfər üçün 10 manat / manat təşkil edəcək. Daha sonra təqib edəcəyəm.

IWC Baku English Book Club

Every First Thursday of the Month hosted at different members homes.

An exciting New flare to our English Book Club:

Run as a Literary Show and Tell:

Each person present would read out a poem or short extract, which would


then be followed by a brief discussion from a current book they are reading. Is a way to get exposure to different books/poems and tastes of different members. This suggestion was adapted at the last few sessions, and everyone really enjoys it.

Please join us for our next book club at Senem's house on Tuesday, April 3rd, 11:30-2pm Port Baku Residence apartment. She will meet us in the reception at 11:30am and show us the way, if anyone needs directions to her apartment. We would love to see you here. Please contact Sarita sdvaid@gmail.com or Jasmina jasminafnacassetti@yahoo.com for more info.

Crafting Club meets thursdays at Port Baku. Please Contact Suzanne Garnham sngarnham29@gmail.com for more details.

Crafting Club Port Baku şəhərində bu günlərdə görüşlər keçirir. Daha ətraflı məlumat üçün Suzanne Garnham sngarnham29@gmail.com əlaqə saxlayın.

IWC Baku Membership



- **Current Membership for 2017/18 as of Mar 12th before today: 131 members** 12 mart tarixindən etibarən 2017/18-dək hazırkı üzvlük: 131 üzv
- **Currently, membership includes Coffee Mingles, discount rates for Lunches, and membership to many groups within IWC.** Hal-hazırda üzvlüyə Qəhvə Mingles, Lunches üçün endirim dərəcələri və IWC daxilində bir çox qruplara üzvlük daxildir.
- **IWC Membership includes international membership in WCI, Welcome Club International. Currently there will be a conference for WCI in Washington from May25-May30, 2018. The theme will be Educating Women: Changing the World. If you would like to join us and attend, please contact Alison Best for more info.**
- IWC Üyeliği, WCI, Hoşgəldin Club International'da uluslararası üyeliğe daxildir. Hazırda Vaşinqtonda WCI üçün mayın 25-dən mayın 30-dək 2018-ci il tarixində konfrans keçiriləcəkdir. Mövzu "Qadınların maarifləndirilməsi: Dünya dəyişdirilməsi" olacaqdır. Bizə qoşulmaq və iştirak etmək istəyirsinizsə, daha çox məlumat üçün Alison Best-ə müraciət edin.

IWC Baku Communication Goals

Communication Goals for IWC Baku 2018



- Newsletters will come out at beginning of every month, weekly reminders/updates will be weekly emailed to the membership. Will update weekly on Azeri What's app Groups. Bülletenlər hər ayın başlanğıcında çıxacaq, haftalık hatırlatıcılar / güncellemeler haftalık üyelere gönderilecektir. Haftalık Azercell-də yenilənəcəkdir.
- Working on Constitution updating. Next meeting will be Mar. 14th, 10am Zest, Marriott. Please Contact Jasmina if you would be interested in being involved. Konstitusiyanın yenilənməsi üzərində işləyirik. Sonrakı görüş 13 mart, 10:00, Zest, Marriott, olacaq. Jasmina ilə əlaqə saxlasanız maraqlı olursunuz
- IWC Baku Website: www.iwcbaku.com
 - Working on keeping it updated. Onu saxlamağa çalışır.
 - When you register on the website, that email is included in updates sent out. Vebdə qeydiyyatdan keçirdiyiniz zaman bu e-poçt göndərilən yeniliklərə daxil edilir.

IWC Baku Financial Updates

Please find below our financial statement for February of 2018. If you have any questions or concerns of how the financials of this club are being run, please don't hesitate to contact our treasurer Haamiyah at haamiyah@hotmail.com.

Xahiş edirik, 2018-ci ilin fevral ayının maliyyə hesabatını aşağıda tapa bilərsiniz. Bu klubun maliyyələşməsinin necə aparıldığına dair hər hansı bir sualınız və ya narahatlığınız varsa, haamiyah@hotmail.com saytında xəzinədar Haamiyah ilə əlaqə saxlamaqdan çəkinməyin.

IWC Monthly Statement - Income & Expenditure						General (AZN)	Membership (AZN)	Total (AZN)
Feb-18								
Brought Forward 31/01/18						208.36	7,130.13	7,338.49
Income								
	Event date	Unit value (AZN)	Quantity					
Memberships	06.02.2018	45	6				270.00	
Ticket sales (Novruz Bazaar)	06.02.2018	2	400				800.00	
Valentines lunch (members)	14.02.2018	15	47				705.00	
Valentines lunch (HOMS)	14.02.2018	15	2				30.00	
Valentines lunch (non-members)	14.02.2018	20	3				60.00	
Membership (Paid by Alison)	14.02.2018	40	1				40.00	
Raffle sales (Valentines lunch)	14.02.2018	250	1				250.00	
Last cooking group	28.02.2018	60	1				60.00	
Novruz Bazaar	28.02.2018	4080	1				4,080.00	
Donation	28.02.2018	5	1				5.00	
Total Income						0	6,300.00	
Expenses								
	Event date	Unit value (AZN)	Quantity					
Receipt received Deposit for Valentines Lunch	06.02.2018	450	1				450.00	
Receipt received Charity (Adult diapers for Bilga)	06.02.2018	35	6				210.00	
Receipt received Receipt books (Novruz Bazaar)	06.02.2018	1.50	2				3.00	
Awaiting receipt from Elmira Decorations (Valentines lunch)	06.02.2018	100	1				100.00	
Receipt received Balance for Valentines lunch	14.02.2018	538	1				538.00	
Receipt received (to be paid) Receipt books (Novruz Bazaar)	14.02.2018	4	1				4.00	
Receipt received Membership cards (stationery)	28.02.2018	41	1				41.00	
							0.00	
							0.00	
							0.00	
Total Expenses							1,346.00	
MTD Direct Profit							4,954.00	
Monthly Total						208.36	12,084.13	12,292.49

Our Community Events within Baku

For all of these events there is still tickets available. If you want more info, you can always contact the main organizer on the flyers, or you can contact Alison Best at alkevb主@gmail.com if you would like more info on any of these events. If you have any local/expat events that you would like to advertise here, please let us know.

Bütün bu hadisələr üçün hələ də bilet mövcuddur. Daha çox məlumat istəsəniz, həmişə səhifələrə əsas təşkilatçı ilə əlaqə saxlaya bilərsiniz və ya bu hadisələrin hər hansı birinə dair daha ətraflı məlumat istəyirsinizsə Alison Best'e alkevb主@gmail.com müraciət edə bilərsiniz. Burada reklam yerləşdirmək istədiyiniz hər hansı bir yerli / expat hadisəsi varsa, bizə bildirin.

ST PARTICKS DAY BALL

****20TH ANNIVERSARY****

SATURDAY 17TH MARCH 2018

GUBA BALLROOM – THE HYATT

7.30 P.M.

TICKETS 160.00 AZN

INCLUDES:

A GALA DINNER WITH A FLAVOUR OF IRELAND
WINE, BEERS AND SOFT DRINKS UNTIL 1.00 A.M.

WELCOME BACK

“AZEIRE”

RAFFLE PRIZES ALL OF IRISH ORIGIN

STAR PRIZE: FLIGHTS, CAR HIRE AND A WEEK'S
ACCOMMODATION FOR TWO IN IRELAND

FOR TICKETS CALL:

JOHN QUINN

MOBILE: 050 2217306

E-MAIL: JOHN@ACECASPIAN.COM



Kind regards,
IWC Baku Board

[Web Version](#)

[Forward](#)

[Unsubscribe](#)

Powered by **Mad Mimi**®
A GoDaddy® company